

## **SPECA çərçivəsində yaradılmış Statistika üzrə layihə işçi qrupunun 9-cu iclası Bakı şəhərində keçirilmişdir**



2014-cü ilin 25-27 iyun tarixlərində BMT-nin Mərkəzi Asiya ölkələri üçün Xüsusi Proqramı (SPECA) çərçivəsində yaradılmış Statistika üzrə layihə işçi qrupunun 9-cu iclası Dövlət Statistika Komitəsinin ev sahibliyi ilə Bakı şəhərində keçirilmişdir. Tədbirdə 8 ölkə (Tacikistan, Özbəkistan, Əfqanıstan, Türkiyə, Monqolustan, Norveç, Qırğızıstan və Qazaxıstan), 5 beynəlxalq təşkilat (Avrostat, Avropa Azad Ticarət Assosiasiyası, BMT-nin Avropa İqtisadi Komissiyası, BMT-nin Asiya

və Sakit okean ölkələri üçün İqtisadi və Sosial Komissiyası və MDB Dövlətlərarası Statistika Komitəsi) və Rusiya Federasiyasının Kadastr İnstitutundan ümumilikdə (3-ü sədr və 2-si sədr müavini olmaqla yüksək vəzifəli) 26 mütəxəssis iştirak etmişdir.

İclasın əsas məqsədi davamlı inkişafın bütün aspektlərinin, xüsusən də yaşıl iqtisadiyyatın artımı və ekoloji sistemin qorunmasının monitorinqi üçün milli statistika təşkilatlarında mövcud olan müvafiq məlumatların inteqrasiya edilməsinə yardım edilməsindən ibarət olmuşdur.

Tədbirdə iştirak edən mütəxəssislər tərəfindən “BMT-nin 2015-ci ildən sonra inkişaf sahəsində gündəliyi: tərəqqinin monitorinqi”, “Ekoloji davamlılıq göstəricilərinə tələbat: enerji təhlükəsizliyi və iqlim dəyişikliyinə davamlılığı”, “MDB regionunda ətraf mühit statistikasına tələbat”, “Ətraf mühit, enerji statistikasına Azərbaycanın milli siyasətinin monitorinqi üçün zəruri alətlər”, “Ekoloji davamlılıq göstəriciləri üçün statistik potensialın inkişafında ehtiyacların ödənilməsi”, “Ətraf mühit informasiya sisteminin qiymətləndirilməsi və yoxlanılması: əsas nəticələr və tövsiyələr”, “Avropada ətraf mühit statistikasının təşəbbüsləri”, “Türkiyədə ətraf mühit statistikasına”, “Ətraf mühit göstəricilərinin formalaşdırılmasında Qazaxıstanın təcrübəsi”, “Monqolustanda enerji statistikasına”, “Biomüxtəliflik statistikasına: Qırğızıstanın təcrübəsi”, “Tacikistanda su ehtiyatları statistikasına”, “Azərbaycanda su ehtiyatları statistikasına”, “Ətraf mühit-iqtisadi hesablar: təyin edilməsi və konsepsiya, işə başlamaq üçün nəyə ehtiyac vardır”, “Monqolustanda xərclər-buraxılış cədvəlləri”, “Norveçdə və seçilmiş Avropa ölkələrində ətraf mühit-iqtisadi hesabların tətbiq edilməsi”, “Ətraf mühit-iqtisadi hesabların tətbiq edilməsi (Azərbaycanın perspektivləri)”, “Rusiyada ətraf mühit-iqtisadi hesabların tətbiq edilməsi”, “Qlobal qiymətləndirmələr və donorların əlaqələndirilməsi üzrə müşahidələr”, “BMT AİK layihəsi: statistikanın davamlı inkişafının təmin edilməsi üçün statistik potensialın möhkəmləndirilməsi” mövzularında təqdimatlar edilmişdir.

İclasın sonunda tədbirin təşkilatçıları Azərbaycan hökumətinə və Dövlət Statistika Komitəsinin rəhbərliyinə tədbirin Bakı şəhərində keçirilməsinə dəstək verdiyinə görə təmsil etdikləri təşkilatlar adından öz minnətdarlığını bildirmişlər.